



Biznes əməliyyatları hesabatı

2021-ci ilin yekunları



Əsas göstəricilər (2021-ci ilin sonu)

Hasilat	
AÇG	
neft (min barel/gün)	458
neft (milyon ton)	23
Şahdəniz	
qaz (milyard kubmetr)	23
kondensat (milyon ton)	4
Əməliyyat məsrəfləri (milyon dollar)	
AÇG	533
BTC	119
Şahdəniz	2006
CQBK	54
Əsaslı məsrəflər (milyon dollar)	
AÇG	1660
BTC	34
Şahdəniz	680
CQBK	12

2021-ci ilin mühüm hadisələri - AÇG əməliyyatları

- İl ərzində AÇG-də **10 neft hasilat quyusu** tamamlandı.
- 18 sentyabr 2021-ci il tarixində AÇG-dən ümumi neft hasilatı **4 milyard barelə çatdı**.



Çıraq platforması

2021-ci ilin mühüm hadisələri - Azəri Mərkəzi Şərqi (ACE) layihəsi

- Hazırda ACE layihəsinin icrası üzrə **işlər ən yüksək həddədir və ümumilikdə 65% tamamlanıb**. Bu işlərə 5500 nəfər insan cəlb olunub.
- Dənizdə Xankəndi gəmisinin sualtı kəsişmələri qoruma panellərini quraşdırması ilə **sualtı quraşdırma işlərinə başlanıb**.
- **Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri** davam edib – yuxarı göyertənin paneli və helikopter meydançası qaldırılaraq üst modulların üzərinə quraşdırılıb; boru xətlərinin dikəldilməsi və hidrosınaq işləri, habelə kablərin çəkilməsi irəliləyib.
- **Yaşayış modullarının** hamısı uğurla göyertənin üzərinə quraşdırılıb.
- **Dayaq blokunun tikintisində** ayaq çərçivələrinin bükülməsi yekunlaşıb, dayaq bloku qüllələrinin quraşdırılmasına başlanıb.



Bibiheybətdə platformanın üst modullarının tikinti işləri

2021-ci ilin mühüm hadisələri - Şahdəniz əməliyyatları

- Şahdənizdən ilk hasilat başlandığı vaxtdan ümumilikdə təqribən **156 milyard kubmetr qaz** və **36 milyon ton kondensat** əldə edilib.
- 4 iyun tarixində Şahdəniz **Hasilatın Pay Bölgüsü haqqında Sazişin imzalanmasının 25 illiyini** qeyd edib.
- 30 iyun tarixində Şahdəniz 2 çərçivəsində **dərinsulu Şərq-cənub cinahından hasilat** başlanıb.
- İyul ayında ilk dəfə olaraq **Şahdəniz Bravo platformasından gündəlik hasilat Şahdəniz Alfa ilə eyni səviyyəyə çatıb.**
- Noyabr ayında Şahdəniz 2 çərçivəsində **şimal cinahında beşinci quyudan hasilat** başlanıb.



Şahdəniz Alfa platforması

2021-ci ilin mühüm hadisələri - Səngəçal terminalı

- 2021-ci il ərzində Səngəçal terminalından təqribən **231 milyon barel neft və 22,4 milyard kubmetr Şahdəniz qazı** göndərilib.
- Hazırda terminal gündəlik **1,2 milyon barel neft və kondensat və 100 milyon kubmetr qaz** (o cümlədən 81 milyon kubmetr Şahdəniz qazı) ixrac etmə gücünə malikdir.



Səngəçal terminalı

Geoloji kəşfiyyat üzrə mühüm hadisələr

- Şəfəq-Asiman dəniz blokunda **ilk kəşfiyyat quyusunun qazılması** mart ayında Fasilə lay dəstində 7189 m dərinlikdə **tamamlanıb**.
- Abşeron yarımadasının dayazsulu hissəsinin Şimal Xali sahəsində **ilk kəşfiyyat quyusunun qazılması** dekabr ayında **tamamlanıb** və quyu ilkin layihə və plana uyğun olaraq bağlanıb. Layihə **çərçivəsində ikinci kəşfiyyat quyusunun qazma əməliyyatları** 11 dekabr tarixində Bibiheybət perspektiv sahəsində **başlanıb**. Quyunun qazma işləri artıq 2470 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir.




Satti qazma qurğusu

Yerli kadrlar

- Hazırda bp-də 2266 nəfər Azərbaycan vətəndaşı işləyir (müddətli müqavilə əsasında işləyənlər daxildir).
- Azərbaycanda ixtisaslı işçilərin 90%-i yerli kadrlardır.

Azərbaycanda ixtisaslı daimi işçilər



2021-ci ildə yerli ehtiyatlardan istifadə

Yerli podratçılar/təchizatçılar (Azərbaycan, Gürcüstan, Türkiyə regionu)

- Kiçik və orta müəssisələr
- Dövlət şirkətləri
- Yerli tərəfdaşı olan birgə müəssisələr
- Xarici podratçıların ölkə daxilində məsrəfləri

Sayı **Xərclənib**
(milyon dollar)

216	350,7
26	45,5
13	963,0
	418,5

**Ümumi üçüncü tərəf
xərclərinin 61%-i**

Ölkə daxilində cəmi xərclər¹

1777,7

1. Bu məbləğ bp-nin yerli şirkətlərlə birbaşa xərclərini və regionda fəaliyyət göstərən xarici şirkətlərlə müqavilələr üzrə yerli işçi qüvvəsinə / xidmətlərə / materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri göstərir.



2021-ci ildə sosial təşəbbüslər

Azərbaycanda sosial təşəbbüslər (ödənilmiş, milyon dollar)

bp və bp-nin əməliyyatçısı olduğu layihələrdəki tərəfdaşları	2,23
bp 100%	1,53
Cəmi	3,76



İcmalar üçün ali təhsil imkanlarının yaradılması – «Gələcəyini Qur» layihəsi



İT üzrə yeni nəsil mütəxəssislərin yetişdirilməsi – «ABB Tech Academy»



Adaptiv liderlik bacarıqlarının formalaşdırılması – «Adaptiv Strateji İdarəetmə Proqramı»



Ölkədə idmanın inkişafına dəstək